

**iki sahil**

# Xalçaçı günü peşə bayramı

*“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu gündür”*

Ümummilli lider Heydər Əliyev

**H**ər bir xalq təkrarolunmaz olduğu kimi onun yaratdığı incəsənət nümunələri də bənzərsiz milli xüsusiyyətlərə malikdir. Xalqımız kifayət qədər qədim bir tarixa malikdir. Min illər boyu yaşadığı ərazinin flora və faunasından səmərəli şəkildə istifadə edərək, zəngin milli mənəvi dəyərlər və mədəniyyət qazanmışdır.

Biri-birindən fərqli və gözəl sənət sahələri ayrı-ayrılıqla xalqımızın gündəlik həyat tərzini, dünya görüşünü, adət-ənənəsini, milli xüsusiyyətlərini özündə ehtiva edir və dünyaya çatdırır. Əcdadlarımızın həyat tərzlərini yaxşılaşdırmaq adına başlatdıqları xalçaçılıq əsrlərdir ki, en dəyərlər sənət sahələrimizdən birinə çevrilmişdir. Özündə qoynuluq və boyaqçılıq kimi sənət sahələrini birləşdirən xalçaçılıq əsrlər keçəsə də heç bir şəkildə yox olmamış, tam eksinə daha da inkişaf etmiş, yeniliklər təsəkkül tapmışdır. Milli dəyərlərimizin bir qolu olan xalçaçılığın yaranma tarixi eradan əvvəllərə təsadüf edir. Aparılan arxeoloji qazıntılar zamanı təpilan toxuculuq alətlərindən, müxtəlif dövrlərdə Azərbaycanda olmuş dünya səyyahlarının əsərlərindən melum olur ki, xalçaçılıq bu ərazilərdə geniş şəkildə yayılmış ən qədim və eyni zamanda, en gözəl sənət sahələrindən biri olmuşdur.

Azərbacanın əlverişli coğrafi şəraiti bu ərazilərdə yaşayan əcdadımıza bir çox sənət sahələri ile məşğul olmaq imkanı vermişdir. Əkinçilik, maldarlıq, heyvandarlıq və s. Ayndır ki, her hansı bir sənət sahəsinin yaranması üçün ilk önce bu sahədə istifadə edilən xammal olmalıdır. Məhz heyvandarlığın geniş yayılması xalçaçılığın əsas xammallı olan yunun əldə edilməsinə şərait yaratmışdır. Demək olar ki, hər bir kənd daxmasında toxunan xalçanın başa gələnə kimi hansı işləmlərdən keçdiyinə nəzər salaq. Bir xalçanın ərsəyə gəlməsi bir neçə aya və bir neçə fərqli proseslərin heyata keçirilməsi ilə başa gəlirdi. Yazın sonunda qırxılan qoyununu yuva yaylarında yuyulub qurudulur, didilib daranır, əyrilir, cəhrəde ipə çevrilir, keleflər şəklində əlvən rəngli təbii boyalarla boyanır və qurudulduğdan sonra düzüncə şəkline salınırdı.

Qurulan hanada yun, pambıq və ya bəzən də ipək saplardan əriş uzadır və xalçanı toxumağa başlardı nənələrimiz. Payızda başlanılan xalça toxminən yaz aylarında, əsasən de mart ayında başa çatdırırlardı. Naxçıvan ərazisində hananın qurulması da, xalçanın kəsilməsi de toy-bayram kimi qarşılanar və təntənəyə qeyd edilirdi. Hana qurulan və xalça kəsilən evə qonum-qonşu tərəfindən xonçalar tutulub gətirilər, samovar çayı dəmlənər və şirniyyatlarla içilərdi. Xalçanın ölçüsüne əsasən iməcələr təyin edilərdi. Xalçanı toxumağa gələn qızgınları növbə ilə toxumağa gelərdilər. Hər birinin də öz dəstə xətti olardı bu xanımların. Biri elinin çevikliyi, biri ince zövqü, bir digəri rəng duyumunun zənginliyi ilə ad qazanardı el arasında.

Xalçalarda istifadə olunan iplərin hamısı bu ərazinin flora və faunasından əldə olunan rənglərə boyanardı. Naxçıvan ərazisində xeyli sayıda boyaqxanalar olsa da əhalinin əksəriyyəti ipləri özləri boyamağa üstünlük verirdi. Səbəb isə xəyallarındaki rəngləri əldə etmək idi.

Heç bir ilma atılmadan ərsəyə gələn və ilk döşənək növü olan keçələr, toxunma texnologiyalarına görə iki yere ayrılan: xovsuz və xovlu xalçalar istə toxunma texnikalarına, istərsə də bədii tərtibatına görə ən dəyərli xalq sənəti idi.



nümunələridir. Və bize ulularımızdan miras qalan bu sənət bu gün xalq və dövlət tərafından layiqincə hifz olunur.

2010-cu ildə xalça sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə representativ irs siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-ci il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı” təsdiq olunmuşdur.

Azərbaycanın xalça sənətinə zəngin kolorit, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə töhfə verə Naxçıvan xalçalarının qorunması və inkişaf etdirilməsi məqsədile atılan en ənənəvi addımlardan biri də “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizati və infrastrukturunun yaradılması ilə bağlı tədbirler haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli Sərəncamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı” Muxtar Respublika Rəhbərliyinin bu sahəyə böyük dəstək

və qayğısının bariz nümunəsidir. Dövlət Proqramının icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”ne 635 xalça haqqında məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il qərarına əsasən yaradılan Naxçıvan Dövlət Xalça Muzeysi də el-əməyi göz-nuru olan xalçalarımızın qorunmasına, bu möhtəşəm sənət sahəsinin təblığında ənənəvi rol oynayır. Muzeyi ziyarət edən qonaqlara əyani şəkildə xalça toxunması nümayiş olunur. Eləcə də muzevin sosial şəbəkə hesablarında reyestre alınmış xalçalar və xalçaçılıq məmulatları haqqında məlumatlar paylaşılır. Oxunan mühəzzirolar, keçirilən açıq dərslər, canlı aparılan ekskursiyalar xalq sənətinin genç nəslin nümayəndələrinə sevdirmek və aşılamaq üçün görülen işlərdən sadəcə bir qismidir.

Hər biri bir sənətkar olan Azərbaycan qadının yaratdığı xalça böyük bir üreyin isti məhəbbətinin, bitməz səbribin, ince zövqünün, zəngin dünya görüşünün və tükənməz təxəyyülünün bəhərəsidir. Hər ilməsində günün nurnu qoyan xalçaçılarımız peşə bayramı münasibətilə təbrik edirik. Bu şərəfli işdə onlara uğurlar arzulayıraq. Qoy onları yaratdıqları sənət nümunələri hər zaman olduğu kimi Azərbaycanın xalçaçılıq tarixində bundan sonra da öz laiyqli yerlərini tutsun.

 Sevinc Səbzəliyeva  
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı